


Haramı düzünün qartalı

Ulu Öndər Heydər Əliyev əsgər Şamil Cəbrayılovun qeyri-adi qəhrəmanlığını "Azərbaycan Bayrağı" ordeni ilə mükafatlandırmışdı



Qarabağ savaşının qanlı izləri

...Soyuq dekabr ayının ikinci ongünlüyü idi. Beyləqan-Füzuli istiqamətinə ezam olunmuşduq. Rayonun avtovagzalına günortaya yaxın çatdıq. Küçələr doğma ocaqlarından didərgin düşmüs qaçqınlarla doluydu. Hara addım atıldıqsa, orada köckün yükləri daşıyan maşınları gördük...

Ertəsi gün - dekabrin 14-də səhər ertədən yüksəkrütbəli artilleriyaçı zabitlərlə birlikdə ön xəttə yola düşdü. Ucsuz-bucaqsız Haramı düzünü ilk dəfəydi görürdü. Yollar, cığırlar, ele də hündür olmayan təpələr bir-birinə çox oxşayırırdı. Sanki bütün bunlar bir rəssamin firçasından çıxmış eyni tablolar idı. Bu ərazilərə yaxından bələd olmayanlar lap gүnün günorta çağı tez bir zamanda azib, yollarını səhv sala bilərdilər.

Haramının hər addımdında Qarabağ müharibəsinin qanlı izləri qalmışdı. Vurulub yandırılmış düşmən texnikaları, dərin səngərlər, ətrafa səpələnmiş müxtəlif ölüülü güllə və mərmi gilizləri ərazilə gərgin döyüslərin getdiyindən xəbər verirdi. Söhbət zamanı artilleriyaçılardan öyrəndik ki, ötən gün gedən əməliyyatda bir neçə zirehli texnikası və xeyli canlı qüvvəsi məhv edilən düşmən geri çəkilmişdi. Haramı düzünün xeyli hissəsi erməni işğalçılarından azad olunmuşdu. Dünən dişlərini qıçayıb Beyləqan üzərinə hücum etməyə cəhd göstərən qəsbəkarların burunları yaxşıca ovulmuşdu. Artıq Qarabağ müharibəsində tarixi dönüş yaranmışdı.

25 metrlik məsafədən düşmənin 2 tankını vuran əsgər

Barıt qoxulu mövqelərə çatan kimi vaxt itirmədən səngərləri gəzib döyüslərdə fərqlənən, igidliklə vuruşan zabit və əsgərlərlə görüşüb söhbət etdi. Komandirlər döyüsdə igidlik göstərmiş əsgərləri bir-bir bizə töqdim edirdilər. 25 metrlik məsafədən ermənilərin iki tankını və xeyli canlı qüvvəsini məhv etmiş Cəbrayılov Şamil Əhliman oğlu da cəsur döyüşülərin sırasında idi. Hiss olunurdu ki, bədəncə arıq, boyca çox da hündür olmayan bu əsgərin sinəsində qohrəmanlığa təşnə olan məğrur ürək döyüñür. Əsgər Şamil Cəbrayılovun vurduğu tanklardan biri zədələndikdən sonra geri dönüb döyük meydandan uzaqlaşmağa çalışmışdı. Amma igid döyüşü buna imkan verməmiş, növbəti mərmi ilə zirehli texnikanı vurub partlatmışdı.

Şamilin döyük yolu ilə qısa tənisiqdən sonra onun vurdugu zirehli texnikaların yanında şəklini çəkmək istədik. Amma bu, mümkün olmadı. Səngərdən çıxıb bir az irəli getmişdik ki, arxadan əsgərlər həyəcanla bizə səslənərək: "Düşmən geri dönüb hückuma hazırlır, texnikaların səsi gəlir" dedilər.

Həyatda baş verən hadisələri, ötüb arxa-da qalmış yaşananları fikir süzgəcindən keçirə-keçirə düşünürük ki, hər insan ömrü vərəqlənməmiş, oxunmamış bir kitabdır. İllər onun hissələri, aylar fəsilləri, günlər isə vərəqləridir. Bu vərəqlərdə saatlar, dəqiqlər və anlar əbədi olaraq həkk olunub. Xatirələrlə dolub-dاشan özür kitabı hamı üçün əzizdir. Onu qarşımızda qoyub vərəqləyən kimi ötən günlər gözümüzə önləndə canlanır. O günləri tez-tez yada salır, heç vaxt unutmur. 1993-cü ilin dekabrında cəbhə bölgəsində, ön xətdə yaşadığımız günlər də ömrümüzün unudulmaz səhifələrindən biridir.



İrəli getməyib təəssüf hissi ilə geri qayıtdıq. Şamilin şəklini isə sinessində qumbaraataan tutduğu vəziyyətdə səngərdə çəkdik. Həmin anlarda Şamil Cəbrayılov Haramı düzünün qartalına bənzeyirdi.

Əsgər Şamil Cəbrayılov haqqında məqalə çapa gedən gün Ulu Öndər Heydər Əliyevin fərmanı ilə əsgər Cəbrayılov Şamil Əhliman oğlu döyüslərdə göstərdiyi igidliyi

göra "Azərbaycan Bayrağı" ordeninə layiq görüldü.

Döyüslərdə göstərdiyi igidliyi

göra "Azərbaycan Bayrağı" ordeni

ilə təltif edilməsi haqqında Prezident fərmanı ilə əsgər Şamil Cəbrayılov haqqında yazdığını məqalə eyni nömrədə çap olundu.

Bir müddət sonra eşitdik ki,

Şamil döyüsdə ağır yaralanıb,

Sumqayıtdakı 2 nömrəli xəstəxanada müalicə olunur.

Şamildən hal-əhval tutmaq

üçün Sumqayıta getdi. Şəfa oca-

ğında bizə onun yaxınlıqdakı

bərpa mərkəzinə köçürüldüyünü

bildirdilər.

...Şamillə köhnə tanışlar kimi

mehribancasına görüşüb hal-əhval

tutduq. Əsgər son döyüşündə hə-

vəsələ danışdı:

- Ermənilər dekabrin son gün-

lərində gözlənilmədən əks-hücu-

ma keçdi. Əvvəlcə səngərləri-

mi toplardan atışə tutuldu. Artil-

leriya qurğuları susan kimi düş-

mən piyadaları hückuma keçdi.

Yerə uzananda çiynamdə güclü

ağrı hiss etdim. Güllə dəyən yer-

dən qan axırdı. Əsgər yoldaşlarım

köməkləşib məni hospitala çatdır-

dilar. İndi özümü yaxşı hiss edi-

rəm. Yaxın günlərdə döyüşü

dostlarının yanına qayıdacam.

Xəstəxanada çox ləngiməyib

əsgər Şamillə, atası Əhliman dayı

ilə sağollaşıb iş yerinə qayıtmaga

hazırlaşdıq. Əhliman dayı bizi şə-

fa ocağının çöl qapısına qədər

ötürdü. Ayrılarkən bizi kəndləri-

nə, evlərinə qonaq dəvət etdi. De-

di ki, havalər isinəndə biz tərəflə-

rə, Otuzikilərə gəlin, yolunu

gözləyəcəyik. Ağsaqqalın sözünü

yerə salmayıb "Allah qoysa gələ-

rik", - dedik.

...Günlərin bir günü yol aldıq

İmişlinin Otuzikilər kəndində. So-

ruşa-soruşa Əhliman dayının evi-

nə, həyətinə gəlib çıxdıq. Bizi qap-

ıda ordenli əsgər Şamil Cəbrayılov,

anasi Pakizə xala və kiçik

qardaşı Bəhrəz qarşılıdı. Səsə Şam-

mlin qonşuluqda yaşayan dayıları,

əmiləri və başqa yaxınları da

gəldilər. Əhliman kişi evdə yox-

idi, rayon mərkəzinə getmişdi.

Şamilin əmiləri, dayıları keç-

miş günləri xatırlayaraq illərə əvv-

əl Əhlimanın Muxtar adlı əsgər

yoldaşının onlara gəlib-getdiyin-

dən söz saldılar. Şamilin atasının

əsgərlik yoldaşlarının adları, onla-

rın xidmət etdikləri şəhər mənə bu-

səfərdə yoldaşlıq edən qayınatam

İbrahim kişiye çox tanış gəldi.

Bunları eşidəndən sonra o, Əhli-

man dayının keçmiş ittifaqın hansı

ölkəsində xidmət etdiyi ilə maraqla-

landı. Məlum oldu ki, onlar ötən

əsrin altmışinci illərində keçmiş it-tifaqın Karel-Fin Muxtar Vilayətinin, Kuzema stansiyasının yaxınlığındakı hərbi hissədə birgə xidmət ediblər. Cox qəribə bir təsadüf idi.

32 ildən sonra
Otuzikilər kəndində görüşən
2 əsgər dost

Şamil atasının əsgərlik şəkillərini gotirdi. Bu şəkillər sanki bir

anlıq bizi qanadlarının üstünə alıb

ötən illərə qaytardı. Otuz iki il

bundan əvvəl çəkilmiş və demək

olar ki, artıq yavaş-yavaş saralma-

ğa başlamış şəkillərə maraqla ba-

xırdıq. Onların birində qayınatam-

la Əhliman kişi yanaşı dayanıb

çox mehribancasına qollarını bir-

birinin boynuna aşırılaşdırılar. Qa-

yınatamın otuz iki ildən sonra tə-

sadıfən əsgərlik yoldaşının Otuz-

ikilər kəndindəki evinə gəlib çıx-

ması, onu burada tapması hamımı-

zi heyətləndirmişdi.

Bir az keçəndən sonra Əhliman

kişi rayon mərkəzində qayıdı.

Geldiyimizi görəndə xeyli sevindi.

Otağa girəndə birinci bizimlə görüş-

dü. Sonra yanında oturmuş İbrahim

dayiya ol uzadıb diqqətlə üzünə bax-

dı. Soruşduq ki, Əhliman dayı, nə-

dən ona belə zəndlə baxırsan, olma-

ya sıfəti sənə tanış golur? O, heç nə

demədən, diqqətlə İbrahimin üzünə bax-

dı. Həyəcanlı anlar bir-birini

əvəz edirdi. Hamımız nəfəsimizi içi-

mizə çəkib bir anlıq baxışlarımızı

ona yönəltmişdik. Otaqda sakitlik

höküm sürdüdü. Ağsaqqalın otuz iki il

əvvəl eyni hərbi hissədə qulluq etdiyi

əsgər yoldaşını tanıyb-tanımay-

cağını gözləyirdik. Əhliman dayı

birdən qayınatamdan soruşdu:

- Sən Xankişiyyev deyilsən?

Bu sözü ondan eşidəndə hey-

rətdən hamımızın tükəri biz-biz

oldu, görməz yaşırdı. Aradan

uzun illər keçməsinə baxmayaraq,

Əhliman kişi qayınatamın sıfət

cizgilərini, hətta soyadını belə ha-

fızısendə qoruyub saxlamışdı.

Sonra onlar əsgər dostları kimi

təzədən qucaqlaşır görüşdülər. Şir-

in söhbət onları tarixə dönmüş

ötən illərə, keçmiş günlərə - otuz

iki il əvvələ çəkib apardı. Xatirelər

çözəldəndi, ömür kitabları asta-asta

üzü keçmişə doğru doğru vərəqləndi.

Bir neçə gün Otuzikilərdə qal-

ıb onların halal çörəklərini kəs-

di. Belə səmimi insanlarla yaxın-

dan tanışlığımız bize böyük məm-

unluq yaşatdı.

Soyuq dekabr günlərində Ha-

ramı düzündən başlanan bu dəst-

luğumuz hələ də davam edir. Ye-

nə de İmişliyə gedib Əhliman dayı ilə, ordenli igid Şamillə görüşü-

rük. Bizi bir-birimizə qovuşdurən

körpülərin dəyəqləri və təməli çox

möhkəmdir. Çünkü onun bünövrə-

si barıt qoxulu səngərlərdə qoyu-

lub. Soyuq dekabr günəşinin ilq

nəfəsi hələ bundan sonra da ürək-